

ფინანსური ანგარიშგება **2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის**
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il məqûn maliyyə hesabatı

ფინანსური ანგარიშგება
MALİYYƏ HESABATI

შპს “MASTER TOOLS”-ს (ს/კ: 425358034)
“MASTER TOOLS” MMC – e/k (425358034)

საანგარიშგებო პერიოდი: 01.01.2020წ.-31.12.2020წ.
Hesabat dövrü: 01.01.2020-ci il - 31.12.2020-ci il

ანგარიშის შედგენის თარიღი: 18.09.2021
Hesabatın tərtib edildiyi tarix: 18.09.2021-ci il

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

ზოგადი ინფორმაცია

Ümumi məlumat

შპს „MASTER TOOLS“ (ს/კ 425358034) (შემდეგში «კომპანია») დაფუძნებულია და მდებარეობს საქართველოში. იგი წარმოადგენს შეზღუდული პასუხისმგებლობის საზოგადოებას და დაარსებულია საქართველოს კანონმდებლობის შესაბამისად. კომპანიის რეგისტრირებული ოფისი მდებარეობს ქ. თბილისი, სარაჯიშვილის გამზ. №6 -ში. კომპანიის ძირითად საქმიანობას წარმოადგენს: საცალო ვაჭრობა რკინა-კაველით, საღებავებით და მინით სპეციალიზებულ მაღაზიებში. კომპანიას არ გააჩნია შვილობილი კომპანიები. კომპანია დაფუძნდა 2012 წლის 23 ივლისს და კომპანიის 100%-იანი წილის მფლობელია ფ/პ კამრან ეიუბოვი (პ/ნ 10001010162), დღეის მდგომარეობით კომპანიის მოქმედი დირექტორია ფ/პ კამრან ეიუბოვი. შპს „MASTER TOOLS“-ს მიერ წარმოდგენილი 2020 სამეურნეო წლის ფინანსური ანგარიშგება (შემდგომში - «ანგარიშგება») მომზადებულია ფინანსური ანგარიშგების საერთაშორისო სტანდარტების (შემდგომში - «ფასს-ები»), შესაბამისად, ბუღალტრული აღრიცხვის საერთაშორისო სტანდარტებისა (შემდგომში - «ზასს-ები») და მათი ინტერპრეტაციების ჩათვლით. ყველა არსებით ასპექტში. ანგარიშგებაში აღწერილია საანგარიშგებო პერიოდში - 2020 წლის 1 იანვრიდან 31 დეკემბრის ჩათვლით - კომპანიაში მომხდარი ყველა სამეურნეო ოპერაციისა და მოვლენის ფინანსური შედეგები, რომლებიც დაჯგუფებულია მათი ეკონომიკური მახასიათებლების მიხედვით. შენიშვნებში მოცემულია განმარტებები ფინანსური მდგომარეობის ანგარიშგებაში, სრული შემოსავლის ანგარიშგებაში, ფულადი ნაკადების ანგარიშგებასა და კაპიტალის მოძრაობის ანგარიშგებაში ასახულ თანხებთან დაკავშირებით დამატებითი ინფორმაცია. აქ	„MASTER TOOLS“ MMC (с/к 425358034) (bundan sonra «şirkət») Gürcüstanda təsis edilib və yerləşir. O, məhdud məsuliyyətli cəmiyyətdir və Gürcüstan qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir. Şirkətin qeydiyyatı alınmış ofisi Tbilisi şəhəri, Saracişvili prospekti №6 ünvanında yerləşir. Şirkətin əsas fəaliyyəti: ixtisaslaşdırılmış mağazalarda dəmir məmulatı, boyalar və şüşənin pərakəndə ticarətidir. Şirkətin törəmə şirkətləri yoxdur. Şirkət 23 iyul 2012-ci il tarixində təsis edilmişdir və şirkətin 100%-lik payının sahibi f/ş Kamran Eyyubovdur (ş/n 10001010162), bu günkü vəziyyət ilə şirkətin fəaliyyət göstərən direktoru f/ş Kamran Eyyubovdur. „MASTER TOOLS“ MMC tərəfindən təqdim edilmiş 2020-ci təsərrüfat ilinin maliyyə hesabatı (bundan sonra – «hesabat») maliyyə hesabatının beynəlxalq standartlarına (bundan sonra – «MHBS»-lar) uyğun olaraq, mühasibat uçotunun beynəlxalq standartları (bundan sonra – «MUBS»-lar) və onların təfsirləri daxil olmaqla, bütün əhəmiyyətli aspektlər üzrə hazırlanmışdır. Hesabatda 2020-ci ilin 1 yanvar tarixindən 31 dekabr daxil olmaqla hesabat dövründə şirkətdə baş vermiş bütün təsərrüfat əməliyyatları və hadisələrinin maliyyə nəticələri təsvir edilmişdir ki, hansılar onların iqtisadi səciyyələndiricilərinə görə qruplaşdırılmışdır. Qeydlərdə maliyyə vəziyyətinin hesabatında izahatlar, tam gəlirin hesabatında, pul axınlarının hesabatı və kapitalın hərəkət etməsinin hesabatında əks etdirilmiş məbləğlər ilə əlaqədar olan əlavə məlumat verilmişdir. Burada «MHBS»-larla tələb olunan məlumat, eləcə də müəssisə barədə məlumatın ədalətli şəkildə normativ aktlarla müəyyən edilmiş qaydalara görə təqdim edilməsi üçün zəruri olan məlumat verilmişdir.
--	---

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

თავმოყრილია ინფორმაცია, რომელიც
მოითხოვება ფასს-ებით, აგრეთვე ის ინფორმაცია,
რომელიც აუცილებელია საწარმოს შესახებ
ინფორმაციის სამართლიანი წარდგენისთვის
ნორმატიული აქტებით დადგენილი წესების
მიხედვით.

შპს „MASTER TOOLS“-ს დირექტორი
„MASTER TOOLS“ MMC-nin direktoru



ფინანსური ანგარიშის შინაარსი
Maliyyə hesabatının məzmunu

1. ფინანსური მდგომარეობა /ბალანსი/ / Maliyyə vəziyyəti /balans/.....5
2. საქმიანობის შედეგები /მოგებისა და ზარალის ანგარიშგება/ / Fəaliyyətin nəticələri / mənfəət və zərər hesabatı/.....7
3. ფულადი სახსრების მოძრაობის ანგარიშგება / Pul vəsaitlərinin hərəkət etməsinin hesabatı.....9
4. ფინანსურ ანგარიშგებაში გამოყენებული სააღრიცხვო პოლიტიკა და განმარტებითი შენიშვნები / Maliyyə hesabatında istifadə edilmiş uçot siyasəti və izahat qeydləri10

შპს „MASTER TOOLS“-ს დირექტორი
„MASTER TOOLS“ MMC-nin direktoru



ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

ფორმა N1- ფინანსური მდგომარეობა /ბალანსი/
Forma №1 - Maliyyə vəziyyəti /balans/

ფინანსური მდგომარეობა / Maliyyə vəziyyəti	31/12/2020	31/12/2019	31/12/2018
ფულადი სახსრები და მათი ეკვივალენტები Pul vəsaitləri və onların ekvivalentləri	1227964	1566700	1162790
სავაჭრო და სხვა მოთხოვნები Ticarət və digər tələblər	858363	726754	587303
სხვა პირებზე ავანსებად და სესხებად გაცემული ფულადი სახსრები Başqa şəxslərə avanslar və kreditlər kimi verilmiş pul vəsaitləri	0	0	0
მარაგები Ehtiyatlar	1022997	1419934	1611153
მზა პროდუქცია Hazır məhsullar	0	0	0
სხვა Digər	1022997	1419934	1611153
საინვესტიციო ქონება Sərmayə əmlakı	0	0	0
სხვა მოკლევადიანი აქტივები Digər qısamüddətli aktivlər	0	0	0
ბიოლოგიური აქტივები Bioloji aktivlər	0	0	0
თვითღირებულების მოდელით Özdəyər modeli ilə	0	0	0
გადაფასების მოდელით Yenidən qiymətləndirmə modeli ilə	0	0	0
გუდვილი Qudvil	0	0	0
სხვა არამატერიალური აქტივები Digər qeyri-maddi aktivlər	0	0	0
ძირითადი საშუალებები Əsas vəsaitlər	171419	67788	50813
ინვესტიციები შვილობილ კომპანიებში Törəmə şirkətlərindəki sərmayələr	0	0	0
ინვესტიციები სხვა საწარმოთა წილობრივ ინსტრუმენტებში Digər müəssisələrin pay instrumentlərindəki sərmayələr	0	0	0
სხვა გრძელვადიანი აქტივები Digər uzunmüddətli aktivlər	0	0	0
სულ აქტივები Cəmi aktivlər	3280743	3781176	3412059
ვალდებულებები / Öhdəliklər			
საიჯარო ვალდებულება İcarə öhdəliyi	0	0	0
სავაჭრო ვალდებულებები	329905	519437	329487

ფინანსური ანგარიშგება **2020** წლის **31** დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

Ticarət öhdəlikləri			
ანარიცხები Ayrımlar	0	0	0
ვალდებულებები თანამშრომელთა მიმართ Əməkdaşlara qarşı öhdəliklər	0	0	0
საგადასახადო ვალდებულებები Vergi öhdəlikləri	5160	20722	141554
გამოუმუშავებელი შემოსავალი İşlenilməmiş gəlir	0	0	0
მოკლევადიანი ნასესხები სახსრები Qısamüddətli borc alınan vəsaitlər	0	0	0
გრძელვადიანი ნასესხები სახსრები Uzunmüddətli borc alınan vəsaitlər	0	0	0
მიღებული გრანტები Əldə edilmiş grantlar	0	0	0
სხვა ვალდებულებები Digər öhdəliklər	0	0	0
სულ ვალდებულებები Cəmi öhdəliklər	335065	540159	471041
საკუთარი კაპიტალი / Öz kapitalı			
სააქციო კაპიტალი (შპს-ს შემთხვევაში 'კაპიტალი', კოოპერატივის შემთხვევაში 'საპაიო კაპიტალი') Səhm kapitalı (MMC təqdirində "kapital", kooperativ təqdirində "pay kapitalı")	531064	1796502	1796561
საემისიო შემოსავალი Emissiya gəliri	0	0	0
გამოსყიდული საკუთარი აქციები Geri satın alınmış öz səhmləri	0	0	0
გაუნაწილებელი მოგება / (დაგროვილი ზარალი) Bölsüzdürülməmiş mənfəət / (yığılmış zərər)	2414614	1444515	1144457
გადაფასების რეზერვი Yenidən qiymətləndirmə ehtiyatı	0	0	0
საკუთარი კაპიტალის სხვა კომპონენტები Öz kapitalının digər komponentləri	0	0	0
სულ საკუთარი კაპიტალი Cəmi öz kapitalı	2945678	3241017	2941018
სულ საკუთარი კაპიტალი და ვალდებულებები Cəmi öz kapitalı və öhdəliklər	3280743	3781176	3412059
სულ მოკლევადიანი აქტივები Cəmi qısamüddətli aktivlər	3109324	3713388	3361246
სულ მოკლევადიანი ვალდებულებები Cəmi qısamüddətli öhdəliklər	335065	540159	471041

დირექტორი / Direktor



ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il ümumi maliyyə hesabatı

ფორმა N2- საქმიანობის შედეგები /მოგება-ზარალის ანგარიშგება/
Forma №2 - Fəaliyyətin nəticələri /mənfəət-zərər hesabı/

საქმიანობის შედეგები / Fəaliyyətin nəticələri	31/12/2020	31/12/2019
ნეტო ამონაგები Netto mədaxil	3826343	3086992
საქონლის გაყიდვიდან Malların satışından	3219015	2816328
მომსახურების გაწევიდან Xidmətin göstərilməsindən	0	0
სამშენებლო ხელშეკრულებებიდან Tikinti müqavilələrindən	0	0
სხვა Digər	607328	270664
გაყიდვების თვითღირებულება Satışların özdəyəri	-1930703	-2044607
საწყისი მარაგები Başlangıç ehtiyatlar	0	0
მარაგების შესყიდვა Ehtiyatların satın alınması	0	0
გადამუშავების დანახარჯები Emal etmə xərcləri	0	0
საბოლოო მარაგები Yekun ehtiyatlar	0	0
საერთო მოგება Ümumi mənfəət	1895640	1042385
სხვა საოპერაციო შემოსავალი Digər əməliyyat gəliri	0	0
დასაქმებულთა ანაზღაურება İşəgötürülənlərin haqqı	-247778	-227500
ცვთა / ამორტიზაციის ხარჯი Köhnəlmə / amortizasiya xərci	-18179	-13212
საპროცენტო შემოსავალი Faiz gəliri	0	0
საპროცენტო ხარჯი Faiz xərci	0	0
იჯარის ხარჯი İcarə xərci	-75020	-128370
ადმინისტრაციული და სხვა საოპერაციო ხარჯი İnzibati və digər əməliyyat xərci	-99999	-133881
სულ საოპერაციო ხარჯები Cəmi əməliyyat xərcləri	-440976	-502963
საოპერაციო მოგება Əməliyyat mənfəəti	1454664	539422
გაუფასურების (ხარჯი) / აღდგენა:		

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı


Qiymətdən düşmənin (xərçi) / bərpa edilməsi:		
ფინანსური აქტივების გაუფასურების (ხარჯი) / აღდგენა Maliyyə aktivlərinin qiymətdən düşməsinin (xərçi) / bərpa edilməsi	0	0
მარაგების გაუფასურების (ხარჯი) / აღდგენა Ehtiyatların qiymətdən düşməsinin (xərçi) / bərpa edilməsi	0	0
სხვა არაფინანსური აქტივების გაუფასურების (ხარჯი) / აღდგენა Digər qeyri-maliyyə aktivlərinin qiymətdən düşməsinin (xərçi) / bərpa edilməsi	0	0
წმინდა შემოსულობა / (დანაკარგი) უცხოური ვალუტით ვაჭრობიდან და სავალუტო სახსრების გადაფასებიდან Xarici valyuta ticarətindən və valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən xalis mədaxil / (itki)	0	0
მიღებული დივიდენდები Alınmış dividendlər	0	0
სხვა არასაოპერაციო შემოსავალი / (ხარჯი) Digər qeyri-əməliyyat gəliri / (xərçi)	-482944	-231097
მოგება / (ზარალი) მოგების გადასახადის ხარჯამდე განგრძობითი ოპერაციებიდან Mənfəət vergisi xərcinə qədər fasiləsiz əməliyyatlardan mənfəət / (zərər)	971720	308325
მოგების გადასახადის ხარჯი Mənfəət vergisi xərci	0	0
საანგარიშგებო პერიოდის მოგება / ზარალი Hesabat dövrünün mənfəəti / zərəri	971720	308325
სხვა სრული შემოსავალი / (ზარალი):		
Digər tam gəlir / (zərər):		
ძირითადი საშუალებების (მათ შორის, ბიოლოგიური აქტივების) გადაფასების რეზერვი Əsas vəsaitlərin (o cümlədən, bioloji aktivlərin) yenidən qiymətləndirilməsinin ehtiyatı	0	0
სხვა (მათ შორის წილი ერთობლივი და მეკავშირე საწარმოების უძრავი ქონების გადაფასების რეზერვი და დადგენილ გადასახდელიანი პროგრამები) Digər (o cümlədən, birgə və müttəfiq müəssisələrin daşınmaz əmlakının yenidən qiymətləndirilməsinin ehtiyatı və müəyyən edilmiş ədəbişli proqramlar)	0	0
სხვა სრული შემოსავალი / (ზარალი), სულ: Digər tam gəlir / (zərər), cəmi:	0	0
მთლიანი სრული შემოსავალი / (ზარალი) Bütöv tam gəlir / (zərər)	971720	308325
საკუთარი კაპიტალი საანგარიშგებო პერიოდის დასაწყისში Hesabat dövrünün əvvəlində öz kapitalı	3241017	2941018
ახალი აქციების გამოშვება (შპს-ს შემთხვევაში 'კაპიტალის გაზრდა', კოოპერატივის შემთხვევაში 'საპაიო კაპიტალის გაზრდა') Yeni səhmlərin buraxılması (MMC təqdirində, "kapitalın" artırılması, kooperativ təqdirində, "pay kapitalının" artırılması)	0	0

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

განაწილება მესაკუთრეებზე (მათ შორის დივიდენდი) Mülkiyyətçilərə bölüşdürülmə (o cümlədən, dividend)	0	0
სხვა ცვლილებები გაუნაწილებელ მოგებაში Bölüşdürülməmiş mənfəətdə digər dəyişikliklər	-1622	-8267
კაპიტალის სხვა ცვლილებები Kapitalın digər dəyişiklikləri	-1265437	-59
საკუთარი კაპიტალი საანგარიშგებო პერიოდის ბოლოს Hesabat dövrünün sonunda öz kapitalı	2945678	3241017

დირექტორი

Direktor




ფორმა N3 - ფულადი სახსრების მოძრაობა

Forma №3 - Pul vəsaitlərinin hərəkət etməsi

ფულადი სახსრების მოძრაობა / Pul vəsaitlərinin hərəkət etməsi	31/12/2020	31/12/2019
საოპერაციო საქმიანობიდან წარმოქმნილი (საოპერაციო საქმიანობაში გამოყენებული) წმინდა ფულადი ნაკადები Əməliyyat fəaliyyətindən yaranmış (əməliyyat fəaliyyətində istifadə edilmiş) xalis pul axınları	-338736	403910
საინვესტიციო საქმიანობიდან წარმოქმნილი (საინვესტიციო საქმიანობაში გამოყენებული) წმინდა ფულადი ნაკადები Sərmayə fəaliyyətindən yaranmış (sərmayə fəaliyyətində istifadə edilmiş) xalis pul axınları	0	0
საფინანსო საქმიანობიდან წარმოქმნილი (საფინანსო საქმიანობაში გამოყენებული) წმინდა ფულადი ნაკადები Maliyyə fəaliyyətindən yaranmış (maliyyə fəaliyyətində istifadə edilmiş) xalis pul axınları	0	0
ფულადი სახსრების შემოსვლა (გასვლა) Pul vəsaitlərinin daxil olması (çıxması)	-338736	403910
ვალუტის კურსის ცვლილების გავლენა ფულად სახსრებსა და მათ ეკვივალენტებზე Valyuta məzənnəsinin pul vəsaitlərinə və onların ekvivalentlərinə təsiri	0	0
ფულადი სახსრები და მათი ეკვივალენტები საანგარიშგებო პერიოდის დასაწყისში Hesabat dövrünün əvvəlində pul vəsaitləri və onların ekvivalentləri	1566700	1162790
ფულადი სახსრები და მათი ეკვივალენტები საანგარიშგებო პერიოდის ბოლოს Hesabat dövrünün sonunda pul vəsaitləri və onların ekvivalentləri	1227964	1566700

დირექტორი / Direktor



**ფინანსურ ანგარიშგებაში გამოყენებული
სააღრიცხვო პოლიტიკა და განმარტებითი
შენიშვნები**

1. ბიზნეს გარემო

კომპანიის საქმიანობა ხორციელდება საქართველოში, შესაბამისად მასზე ზემოქმედებს საქართველოში მოქმედი ეკონომიკური ფაქტორები და ფინანსური ბაზრები, რომლებიც განვითარებადი ბაზრის თვისებებით ხასიათდება. საკანონმდებლო, საგადასახადო და მარეგულირებელი ნორმები განაგრძობენ განვითარებას, თუმცა ისინი იყენებენ განსხვავებულ ინტერპრეტაციებს და განიცდიან ხშირ ცვლილებებს, რაც სხვა საკანონმდებლო სირთულეებთან ერთად, საქართველოში მოქმედი ორგანიზაციებისთვის გარკვეულ გამოწვევებს წარმოადგენს. წინამდებარე ფინანსური ანგარიშგება ასახავს ხელმძღვანელობის მიერ საქართველოს ბიზნეს გარემოს გავლენის შეფასებას კომპანიის ოპერაციებსა და ფინანსურ მდგომარეობაზე. მომავალი ბიზნეს გარემო შეიძლება განსხვავდებოდეს ხელმძღვანელობის შეფასებებისაგან.

2. მომზადების საფუძვლები

წინამდებარე ინდივიდუალური ფინანსური ანგარიშგება მომზადებულია ბუღალტრული აღრიცხვის საერთაშორისო სტანდარტების საბჭოს მიერ გამოცემული მცირე და საშუალო საწარმოთა ფინანსური ანგარიშგების საერთაშორისო სტანდარტების შესაბამისად და მოიცავს 2020 კალენდარულ წელს 1 იანვრიდან 31 დეკემბრის ჩათვლით.

ინდივიდუალური ფინანსური ანგარიშგება მომზადებულია ფუნქციონირებადი საწარმოს პრინციპის დაშვებით - ანუ დაშვებით, რომ კომპანია განაგრძობს ფუნქციონირებას პროგნოზირებად მომავალში. კომპანიის მენეჯმენტსა და მფლობელებს სურვილი აქვთ, განავითარონ მისი საქმიანობა. მენეჯმენტს სჯერა, რომ ფუნქციონირებადი საწარმოს დაშვება შესაფერისია კომპანიისთვის.

3. სამუშაო და ანგარიშგების ვალუტა

კომპანიის საოპერაციო და საანგარიშგებო ვალუტას წარმოადგენს ეროვნული ვალუტა - ლარი. უცხოური ვალუტა აღიარებულია ტრანზაქციის თარიღით არსებული საქართველოს ეროვნული ბანკის მიერ დადგენილი

**Maliyyə hesabatında istifadə edilmiş ucot
siyasəti və izahat qeydləri**

1. Biznes mühit

Şirkətin fəaliyyəti Gürcüstanda həyata keçirilir, müvafiq olaraq, ona Gürcüstanda qüvvədə olan iqtisadi amillər və inkişaf etməkdə olan bazarın xüsusiyyətləri ilə əlaqələndirilən maliyyə bazarları təsir göstərir. Qanunvericilik, vergi və tənzimləyici normalar inkişaf etməyə davam edir, lakin onlar fərqli təfsirlərdən istifadə edir və tez-tez dəyişikliklərə məruz qalırlar ki, bu da digər qanunvericilik çətinlikləri ilə yanaşı, Gürcüstanda fəaliyyət göstərən təşkilatlar üçün müəyyən çağırışlardır. Qarşıdakı maliyyə hesabatı rəhbərlik tərəfindən Gürcüstanın biznes mühitinin şirkətin əməliyyatları və maliyyə vəziyyətinə təsirinin qiymətləndirilməsini əks etdirir. Gələcək biznes mühiti rəhbərliyin qiymətləndirmələrindən fərqli ola bilər.

2. Hazırlanmanın əsasları

Qarşıdakı fərdi maliyyə hesabatı Mühəsibat Üçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc edilmiş kiçik və orta müəssisələrin maliyyə hesabatının beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış və yanvarın 1-dən dekabrın 31 daxil olmaqla 2020-ci təqvim ilini ehtiva edir.

Fərdi maliyyə hesabatı fəaliyyətdə olan müəssisə prinsipini fərz etməklə - yəni fərz etməklə hazırlanmışdır ki, şirkət proqnozlaşdırılan gələcəkdə fəaliyyətini davam etdirəcəkdir. Şirkətin menecmenti və sahibləri onun fəaliyyətini inkişaf etdirmək arzusundadırlar. Menecment inanır ki, fəaliyyət göstərən müəssisənin fərz edilməsi şirkət üçün uyğundur.

3. İş və hesabat valyutası

Şirkətin əməliyyat və hesabat valyutası milli valyuta - ləridir. Xarici valyuta tranzaksiya tarixində mövcud olan Gürcüstan Milli Bankı tərəfindən müəyyən edilmiş

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

გაცვლითი კურსით. ანგარიშგების ყოველი პერიოდის ბოლოს უცხოურ ვალუტაში დენომინირებული ფულადი სახსრები გადაყვანილია მოცემულ თარიღში არსებული საქართველოს ეროვნული ბანკის მიერ დადგენილი კურსით. ფულადი სახსრების სხვაობები აღიარებულია ფინანსური მდგომარეობის ანგარიშგებაში, იმ პერიოდში რომელშიც ისინი წარმოიშვა.

მუბადილა მəzənnəsi ilə tanınmışdır. Hesabatın hər bir dövrünün sonunda xarici valyutada denominasiya edilmiş pul vəsaitləri həmin tarixdə mövcud olan Gürcüstan Milli Bankı tərəfindən müəyyən edilmiş məzənnə ilə keçirilmişdir. Pul vəsaitlərinin fərqlilikləri maliyyə vəziyyətinin hesabatında onların yarandığı dövrdə tanınmışdır.

ვალუტა / Valyuta	სავალუტო გაცვლითი კურსი	
	Valyuta mübadilə məzənnəsi	
	2020 წლის ბოლოს 2020-ci ilin sonunda	2019 წლის ბოლოს 2019-cu ilin sonunda
1 აშშ დოლარი /USD/	3.1112	2.8677
1 ABŞ dolları /USD/		
1 ევრო /EUR/	3.6653	3.2095
1 avro /EUR/		
100 რუსული რუბლი /RUB/	4.2817	4.6423
100 rus rublu /RUB/		

4. მოგების გადასახადი

მოგების გადასახადი მოქმედი საგადასახადო კანონმდებლობის შესაბამისად, კომპანია მოგების გადასახადით იბეგრება ე.წ. „ისტორიული მოდელით“. დაბეგვის ობიექტია განაწილებული მოგება, ხარჯები და განაცემები, რომლებიც საგადასახადო მიზნისათვის არ მიეკუთვნება ეკონომიკურ საქმიანობასთან დაკავშირებულ ხარჯებს ან განაცემებს.

5. ძირითადი საშუალებები და არამატერიალური აქტივები

ძირითადი საშუალებები აღრიცხულია ისტორიული ღირებულებით - თვითღირებულებით. თვითღირებულების კომპონენტი მოიცავს შეძენის ფასსა და უშუალოდ დაკავშირებულ დანახარჯებს, რომელიც აუცილებელია აქტივის სამუშაო მდგომარეობაში მოსაყვანად. ბალანსში აღირიცხება მისი თვითღირებულებიდან დაგროვილი ცვეთის გამოკლების შედეგად მიღებული თანხით.

4. Mənfəət vergisi

Mənfəət vergisi qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq, şirkətdən mənfəət vergisi b.a. "Estoniya modeli" ilə tutulur. Vergitutma obyektı bölüşdürülmüş mənfəət, xərclər və verilmələrdir ki, hansılar vergi məqsədi üçün iqtisadi fəaliyyət ilə əlaqədar olan xərclərə və ya verilmələrə aid edilmir.

5. Əsas vəsaitlər və qeyri-maddi aktivlər

Əsas vəsaitlər tarixi dəyəri – özdəyəri ilə uçota götürülüb. Özdəyər komponenti satın alma qiyməti və bilavasitə olaraq əlaqədar olan, aktivin işlək vəziyyətə salınması üçün zəruri olan xərcləri ehtiva edir. Balansda onun özdəyərindən toplanılmış köhnəlmənin çıxılması nəticəsində əldə edilmiş məbləğ ilə uçota götürülür.

Qeyri-maddi aktivlər ayrıca satın alınmış lisenziyalar (o cümlədən, satın alınmış kompüter proqram təminatı) və digər qeyri-maddi aktivlərdir. Qeyri-maddi aktivin

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

არამატერიალური აქტივები წარმოადგენს ცალკე შეძენილ ლიცენზიებს (მათ შორის შეძენილი კომპიუტერული პროგრამული უზრუნველყოფა) და სხვა არამატერიალურ აქტივებს. არამატერიალური აქტივის ამორტიზირება ხდება შემცირებადი ნაშთის მეთოდით შესაბამისი ცვეთის გამოკლების შედეგად მიღებული თანხით.

ammortizasiya olunması azalan qalıq üsulu ilə müvafiq köhnəliyənin çıxılması nəticəsində əldə edilmiş məbləğ ilə həyata keçirilir.

6. ამონაგების აღიარება

კომპანიის ძირითადი საქმიანობა საცალო ვაჭრობა რკინა-კაველით, საღებავებით და მინით სპეციალიზებულ მაღაზიებში. ამონაგების აღიარება ხდება დარიცხვის მეთოდის მიხედვით, კერძოდ საქონლის რეალიზაციის საფუძველზე, ამონაგების ფორმირება ხდება ყოველი დასრულებული თვის მონაცემებზე დაყრდნობით.

6. Mədxilin tanınması

Şirkətin əsas fəaliyyəti ixtisaslaşdırılmış mağazalarda dəmir məmulatı, boyalar və şüşənin parakəndə ticarətidir. Mədxilin tanınması hesablama üsulu üzrə, o cümlədən, malların satışı əsasında həyata keçirilir, mədxilin formalaşdırılması hər bir başa çatmış ayın məlumatlarına istinad etməklə həyata keçirilir.

შემოსავლის ცხრილი / Gəlir cədvəli

ლარი / Lari	2020	2019
შემოსავალი საქონლის გაყიდვიდან Malların satışından gəlir	3219015	2816328
სხვა / Digər	607328	270664

7. ხარჯების აღიარება

ხარჯები აღიარდება იმ პერიოდში რომელშიც მოხდა მათი გაწევა ანუ დარიცხვის მეთოდით. ხარჯები აღიარდება და ფინანსურ ანგარიშგებაში აისახება ეკონომიკური შინაარსის მიხედვით.

7. Xərclərin tanınması

Xərclər onların çəkildiyi dövrdə, yəni hesablama üsulu ilə tanınır. Xərclər iqtisadi məzmununa görə uçota götürülür və maliyyə hesabatında əks etdirilir.

ხარჯების ცხრილი / Xərclərin cədvəli

საერთო და ადმინისტრაციული ხარჯები / Ümumi və inzibati xərclər

დასახელება / Adı	2020	2019
შრომის ანაზღაურება Əmək haqqı	247778	227500
რეკლამის ხარჯები		14564

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

Reklam xərcləri	4196	
ტრანსპორტირებისა და შენახვის ხარჯები		
Nəqliyyat və saxlama xərcləri	31159	34546
გაყიდული / შეძენილი საქონელი		
Satılmış / satın alınmış mallar	1930703	2044608
კომუნალურების ხარჯი		
Kommunal xərc	2650	7123
საოფისე ინვენტარი		
Ofis inventarı	320	1346
კომუნიკაციის ხარჯები		
Konsultasiya xərcləri	4937	5072
დაზღვევა		
Sığorta	2638	1134
კომპიუტერის ხარჯები		
Kompiuter xərcləri	161	360
საკონსულტაციო ხარჯები		
Konsultasiya xərcləri	10902	31508
სხვა საგადასახადო ხარჯი		
Digər vergi xərci	0	637
ბანკის საკომისიო		
Bankın komissiya haqqı	3802	4994
საკანცელარიო ხარჯი		
Dəftərxana xərci	836	716
ოფისის სხვა ხარჯები		
Ofisin digər xərcləri	600	740
ცვეთა და ამორტიზაცია		
Köhnəlmə və ammortizasiya	18179	13212
დაცვის ხარჯი		
Mühafizə xərci	381	1364
იჯარის ხარჯი		
İcarə xərci	75020	128369
საკონსულტაციო მომსახურების ხარჯი		
Konsultasiya xidmətinin xərci	21980	14413
სხვა ხარჯი		
Digər xərc	11880	4487
სასტუმროს ხარჯი		
Məhmanxana xərci	1392	8815
საფოსტო გზავნილების ხარჯი		
Poçt göndərişlərinin xərci	165	140
წარმომადგენლობითი ხარჯი		
Nümayəndəlik xərci	2000	1922

8. საგადასახადო ვალდებულება საგადასახადო ვალდებულება აღირიცხება იმ თანხით რომლის გადახდაც კომპანიას მოუწევს.	8. Vergi öhdəliyi Vergi öhdəliyi şirkətin ödəməli olduğu məbləğ ilə uçota götürülür. Mənfəət vergisinin ödənilməsi dividend
--	---

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

მოგების გადასახადის გადახდა ხდება დივიდენდის გაცემის შემთხვევაში და ასევე კოდექსით განსაზღვრულ მოგების გადასახადით დასაბეგრ ოპერაციებზე.	verildiyi təqdirdə və həmçinin Məcəllə ilə müəyyən edilmiş mənfəət vergisi tutulmalı olan əməliyyatlar üzrə həyata keçirilir.
9. სასაქონლო-მატერიალური მარაგები	9. Əmtəə-material ehtivatları
სასაქონლო-მატერიალური ფასეულობების აღიარება ხდება თვითღირებულების მეთოდით. სასაქონლო-მატერიალური ფასეულობების თვითღირებულება ეფუძნება საშუალო შეწონილი ღირებულების პრინციპს.	Əmtəə-material sərvətlərinin tanınması özdəyər üsulu ilə həyata keçirilir. Əmtəə-material sərvətlərinin özdəyəri orta ölənmüş dəyər prinsipinə istinad edir.

კომპანიის მარაგები მოიცავს იმ მარაგებს, რაც საჭიროა კომპანიის მუშაობისთვის.

Sirkətin ehtivatları şirkətin işləməsi üçün tələb olunan ehtivatları ehtiva edir.

დასახელება / Adı	2020	2019
მარაგები / Ehtivatlar	1019205	1416793
სულ სასაქონლო-მატერიალური მარაგები	1019205	1416793
Cəmi əmtəə-material ehtivatları		

10. სავაჭრო მოთხოვნები	10. Ticarət tələbləri
რეალიზაცია ძირითადად ხორციელდება ჩვეულებრივი საკრედიტო პირობების საფუძველზე და დებიტორულ დავალიანებას პროცენტი არ ერიცხება. ყოველი საანგარიშგებო პერიოდის ბოლოს ხდება სავაჭრო და სხვა მოთხოვნების საბალანსო ღირებულებების გაანალიზება იმის დასადგენად, ხომ არ არსებობს რაიმე ობიექტური მტკიცებულება, რომ ეს თანხები არ ექვემდებარება ამოღებას. ამგვარი მტკიცებულებების არსებობის შემთხვევაში, გაუფასურების ზარალი დაუყოვნებლივ აღიარდება მოგებაში ან ზარალში.	Satış əsasən adi kredit şərtləri əsasında həyata keçirilir və debitor borcuna faiz hesablanmır. Hər bir hesabat dövrünün sonunda ticarət və digər tələblərin balans dəyərlərinin təhlili hər hansı bir obyektiv sübutun mövcud olub-olmadığını müəyyən etmək üçün həyata keçirilir ki, həmin məbləğlər çıxarılmamalıdır. Bu cür sübutlar mövcud olduğu təqdirdə, qiymətdən düşmənin zərəri dərhal mənfəətdə və ya zərərdə tanınır.

კომპანიის მოთხოვნები ფორმირებულია ძირითადი საქმიანობიდან - -----
 Şirkətin tələbləri əsas fəaliyyətdən formalaşmışdır - -----

დასახელება / Adı	2020	2019
------------------	------	------

ფინანსური ანგარიშგება 2020 წლის 31 დეკემბრით დასრულებული წლისათვის
31 dekabr 2020-ci il tarixi ilə başa çatmış il üçün maliyyə hesabatı

მოთხოვნები მიწოდებიდან და მომსახურებიდან	858363	726754
Çatdırmadan və xidmətdən tələblər		
სულ სავაჭრო მოთხოვნები	858363	726754
Cəmi ticarət tələbləri		

11. სავაჭრო ვალდებულება აღნიშნული თანხები წარმოადგენს ჩვეულებრივი საკრედიტო პირობების საფუძველზე აღებულ ვალდებულებებს და პროცენტებს არ ითვალისწინებს. საანგარიშგებო პერიოდის ბოლოს უცხოურ ვალუტაში გამოსახული სავაჭრო ვალდებულებები გადაანგარიშდება კომპანიის ფულად ერთეულში (ლარი), საანგარიშგებო თარიღისათვის არსებული საქართველოს ეროვნული ბანკის მიერ დადგენილი გაცვლითი სავალუტო კურსის მიხედვით. საკურსო სხვაობით წარმოქმნილი შემოსულობა ან ზარალი აისახება სხვა შემოსავალში ან სხვა ხარჯებში.	11. Ticarət öhdəliyi Qeyd edilən məbləğlər adi kredit şərtləri əsasında götürülmüş öhdəliklərdir və faizləri nəzərdə tutmur. Hesabat dövrünün sonunda xarici valyutada əks etdirilmiş ticarət öhdəlikləri şirkətin pul vahidində (larida), hesabat tarixində mövcud olan Gürcüstan Milli Bankı tərəfindən müəyyən edilmiş valyuta mübadilə məzənnəsinə uyğun olaraq hesablanacaqdır. Məzənnə fərqi ilə yaranan mədaxil və ya zərər digər gəlirdə və ya digər xərclərdə əks etdiriləcəkdir.
---	---

კომპანიის ვალდებულებები წარმოშობილია ძირითადი საქმიანობიდან და აერთიანებს საქონლის მიწოდებიდან და მომსახურებიდან წარმოქმნილ ვალდებულებებს. Şirkətin öhdəlikləri əsas fəaliyyətdən yaranıb və malların çatdırılmasından və xidmətdən yaranmış öhdəlikləri birləşdirir.

დასახელება / Adı	2020	2019
საქონლის მიწოდებიდან და მომსახურ. წარმოქმნ. ვალდებულება	329905	329487
Malların çatdırılmasından və xidmətdən yaranan öhdəlik		
სულ სავაჭრო ვალდებულება	329905	329487
Cəmi ticarət öhdəliyi		

12. დამატებული ღირებულების გადასახადი კომპანიის მიერ გაყიდვების/მომსახურების გაწევის ოპერაციებთან დაკავშირებული დღგ სახელმწიფო ბიუჯეტში გადასახდელია მიწოდებული საქონლის ან გაწეული მომსახურების შესაბამისად, კანონმდებლობით გათვალისწინებულ ვადებში. კომპანიას შეუძლია განაზოგცილოს დღგ-ს ჩათვლა შესაბამისი ჩასათვლელი თანხების დეკლარირების გზით. საქართველოს	12. Əlavə dəyər vergisi Şirkət tərəfindən satışlar/xidmətin göstərilməsi əməliyyatları ilə əlaqədar olan ƏDV dövlət büdcəsinə çatdırılmış mallara və ya göstərilmiş xidmətə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulan müddətlərdə ödənilməlidir. Şirkət ƏDV-nin hesablanması müvafiq hesablanacaq məbləğlərin bəyan edilməsi yolu ilə həyata keçirə bilər. Gürcüstan vergi qanunvericiliyi ilə bəyətici tərəfindən ƏDV-nin məbləğinin b.a. "xalis məbləğ" əsasında (əldə edilmiş
--	--

საგადასახადო კანონმდებლობით დაშვებულია გადამხდელის მიერ დღგ-ის თანხის გადახდა ე.წ. „წმინდა თანხის“ საფუძველზე (მიღებული დღგ-ს ჩათვლის გათვალისწინებით). შესაბამისად, კომპანიის მიერ განხორციელებული დასაბეგრი ოპერაციების საფუძველზე გადასახდელი დღგ, რომლის გადახდაც არ მომხდარა საანგარიშგებო პერიოდის ბოლოს, ფინანსური მდგომარეობის ანგარიშგებაში აისახება (აღიარდება) ე.წ. „წმინდა თანხის“ საფუძველზე (მიღებული დღგ-ს ჩათვლების გათვალისწინებით).

13. დაქირავებულ პირთა გასამრჯელოები

ხელფასები, გასამრჯელოები, ყოველწლიური ანაზღაურებადი შვებულებები, ბიულეტენები, პრემიები და არაფულადი სარგებლები კომპანიის მიერ ექვემდებარება დარიცხვას იმავე პერიოდში, რომელშიც კომპანიის თანამშრომლების მიერ შესაბამისი მომსახურება იქნა გაწეული. კომპანიას არ აქვს რაიმე სახის საპენსიო ან მსგავსი პროგრამის (მათ შორის თანამშრომლის სამსახურის შემდგომი სარგებლის სახით) იურიდიული თუ არაკონტრაქტული ვალდებულება.

ƏDV-nin hesablanması nəzərə alınmaqla) ödənilməsinə yol verilir. Müvafiq olaraq, şirkət tərəfindən həyata keçirilmiş vergi tutulacaq əməliyyatlar əsasında ödənilməli olan ƏDV, hansının ödənilməsi hesabat dövrünün sonunda həyata keçirilməmişdir, maliyyə vəziyyətinin hesabatında b.a. "xalis məbləğ" əsasında (əldə edilmiş ƏDV-nin hesablanması nəzərə alınmaqla) əks etdiriləcəkdir.

13. Muzdlu şəxslərin əmək haqqları

Maşlar, əmək haqqları, illik ödənişli məzuniyyətlər, bülletenlər, mükafatlar və qeyri-pul faydaları şirkət tərəfindən, şirkətin əməkdaşları tərəfindən müvafiq xidmətin göstərildiyi eyni dövrdə hesablanmalıdır. Şirkətin hər hansı növ pensiya və ya bənzər proqramın (o cümlədən, əməkdaşın işdən sonrakı faydası şəklində) hüquqi və ya qeyri-kontrakt öhdəliyi yoxdur.

14. ფულადი სახსრები

14. Pul vəsaitləri

კომპანიას საბანკო ანგარიშები გახსნილი აქვს:

ს.ს. თიბისი ბანკში

შirkət bank hesablarını açmışdır:

TİBİSİ Bank SC-დә.

დასახელება / Adı	2020	2019
ნაღდი ფული სალაროში Kassadakı nağd pul	594242	326051
ფულადი სახსრები ბანკის ანგარიშზე Bank hesabındakı pul vəsaitləri	633722	1240649
სულ ფულადი სახსრები	1227964	1566700
Cəmi pul vəsaitləri		

15. ფინანსური ანგარიშგებების შესწორება გამოცემის შემდეგ

ნებისმიერი ცვლილების შეტანა ფინანსურ ანგარიშგებაში, მისი გამოცემის შემდეგ, დამტკიცებას ექვემდებარება კომპანიის იმავე მენეჯმენტის მიერ, რომლის მიერაც მოხდა აღნიშნული ფინანსური ანგარიშგებების ავტორიზაცია გამოცემის მიზნით.

გარემოს დაცვის საკითხები. საქართველოში გარემოს დაცვის რეგულაციების შესრულება ძალას იკრებს და სახელმწიფო ორგანოების მიერ გარემოს დაცვის მიდგომები მუდმივად გადაიხედება. კომპანია პერიოდულად აფასებს თავის ვალდებულებებს გარემოს რეგულაციების შესრულების ფარგლებში. ვალდებულების განსაზღვრისთანავე ხდება მათი აღიარებაც. პოტენციური ვალდებულება, რომელიც არსებულ რეგულაციებში ცვლილებებით, სამოქალაქო დავებით ან კანონმდებლობის ცვლილებით არის გამოწვეული, წინასწარ ვერ შეფასდება, თუმცა ასეთი ცვლილებები შეიძლება არსებითი იყოს. არსებულ გარემოში, არსებული კანონმდებლობის პირობებში, მენეჯმენტი დარწმუნებულია, რომ არ არსებობს მნიშვნელოვანი ვალდებულებები გარემოს დაზიანების თვალსაზრისით.

15. Dərc edildikdən sonra maliyyə hesabatlarına düzəliş edilməsi

Dərc edildikdən sonra maliyyə hesabatına istənilən dəyişikliyin daxil edilməsi şirkətin eyni menecmenti tərəfindən təsdiq edilməlidir ki, hansı tərəfindən dərc etmək məqsədilə qeyd edilən maliyyə hesabatlarının avtorizasiyası həyata keçirilmişdir.

Mühiti mühafizə məsələləri. Gürcüstanda ətraf mühiti mühafizə rəqulyasiyalarının yerinə yetirilməsi öz gücünü toplayır və dövlət orqanları tərəfindən ətraf mühiti mühafizə yanaşmalarına daima yenidən baxılır. Şirkət vaxtaşırı olaraq öz öhdəliklərini ətraf mühitin rəqulyasiyalarının yerinə yetirilmə çərçivəsində qiymətləndirir. Öhdəliklər müəyyən edildikdən dərhal sonra onların tanınması da həyata keçirilir. Mövcud olan rəqulyasiyalarda dəyişikliklər, mülki mübahisələr və ya qanunvericiliyin dəyişikliyi səbəbindən yaranan potensial öhdəlik əvvəlcədən qiymətləndirilə bilməz, lakin bu cür dəyişikliklər əhəmiyyətli ola bilər. Mövcud olan mühitdə, mövcud olan qanunvericilik şəraitində, menecment əmindir ki, ətraf mühitə ziyan vurulması baxımından əhəmiyyətli öhdəliklər mövcud deyildir.

შპს „MASTER TOOLS“-ს დირექტორი
„MASTER TOOLS“ MMC-nin direktoru

